

23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 yanvar 2015-ci il tarixli, 132 sayılı müraciət üzrə

RƏYİ

Bakı şəhəri

7 yanvar 2015-ci il

Mən, ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərov 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 sayılı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İldırım Kamil oğlu Nəzərov və digərləri 71 sayılı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının 31 dekabr 2014-cü il tarixli 23/88 sayılı qərarının və həmin bələdiyyəni əhatə edən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsinə, Ərkivan bələdiyyəsinə seçkilərin etibarsız hesab edilməsinə dair 5 yanvar 2015-ci il tarixli 132 sayılı müraciətini araşdıraraq müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci və 112-1-ci maddələrinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Mərkəzi Seçki Komissiyasının 12 avqust 2008-ci il tarixli, 11/53-2 sayılı qərarı ilə təsdiq edilmiş (23 iyul 2010-cu il tarixli 15/58-6 sayılı və 19 oktyabr 2012-ci il tarixli 5/16 sayılı qərarları ilə dəyişikliklər edilmiş) Təlimatın tələblərinə uyğun və nəzərdə tutulan şikayət vermə müddətində verildiyindən icraata qəbul edilmiş və araşdırma aparılmışdır.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, Ərkivan bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd İ.K.Nəzərov və digərləri 71 sayılı Masallı kənd seçki dairəsinin dairə seçki komissiyasına müraciət edərək 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində baş vermiş ciddi qanun pozuntuları ilə əlaqədar həmin bələdiyyəni əhatə edən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi və Ərkivan bələdiyyəsinə seçkilərin etibarsız hesab edilməsini xahiş etmişlər. Həmin seçki dairəsinin dairə seçki komissiyası müraciətə baxaraq onun təmin edilməməsi barədə müvafiq qərar qəbul etmişdir.

Araşdırma prosesində Ərkivan bələdiyyəsi üzvlüyünə qeydə alınmış, lakin seçilməmiş bəzi namizədlərdən, məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaları təmsil edən və öz təşəbbüsü ilə müşahidə aparən müşahidəçilərdən izahatlar, araşdırma üçün əhəmiyyət kəsb edən digər sənədlər alınmış və müvafiq dövlət orqanlarına sorğular verilmişdir.

Araşdırmada iştirak edən şikayətçilər müraciətlərində iddia etdikləri qanun pozuntuları ilə bağlı mübahisələndirdikləri səkkiz seçki məntəqəsindən yalnız biri üzrə tutarlı dəlillər təqdim etmişlər.

Toplanmış izahatlar və digər araşdırma materiallarına əsasən 71 sayılı Masallı kənd seçki dairəsi üzrə Ərkivan bələdiyyəsinə 2014-cü il dekabrın 23-də keçirilən seçkilər zamanı həmin seçki dairəsinin 1, 2, 3, 5, 6, 37 və 38 sayılı seçki məntəqələrində şikayətdə göstərilən qanun pozuntuları ilə bağlı halların təsdiqini tapmadığı müəyyən edilmişdir. Həmin məntəqələrdə baş verməsi iddia olunan qanun pozuntuları üzrə şikayətin təmin edilməsi, 71 sayılı Masallı kənd seçki dairəsi dairə seçki komissiyasının mübahisələndirilən qərarının və səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədi.

Araşdırma zamanı 71 sayılı Masallı kənd seçki dairəsinin 4 sayılı seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsini qeyri-mümkün edən hallar aşkar edildiyindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən həmin seçki məntəqəsi üzrə şikayətin təmin edilməsi və səsvermənin nəticələrinin etibarsız sayılaraq ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Beləliklə, hərtərəfli, obyektiv və qərəzsiz araşdırma ilə müəyyən edilən əsaslara görə şikayət qismən təmin edilməli və 71 sayılı Masallı kənd seçki dairəsinin 4 sayılı seçki məntəqəsi üzrə səsvermənin nəticələri ləğv edilməlidir.

Bələdiyyə üzrə seçkilər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 240.2.1-ci maddəsinə əsasən o halda etibarsız sayılır ki, bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etsin və ya ləğv edilsin, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7-ci və 8-ci bəndlərinə əsasən **r ə y ə g ə l d i m :**

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 71 sayılı Masallı kənd seçki dairəsindən Ərkivan bələdiyyəsinə qeydə alınmış namizəd İldırım Kamil oğlu Nəzərov və digərlərinin 5 yanvar 2015-ci il tarixli 132 sayılı müraciəti qismən təmin edilsin.

2. 71 sayılı Masallı kənd seçki dairəsinin 4 sayılı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilərək ləğv edilsin.

3. Rəy qəbul edildiyi andan 18 saatdan gec olmayaraq dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərilsin.

Ekspert qrupunun üzvü

Bəxşeyiş Əsgərov